

İşqli sabahlar üçün, parlaq bir gələcək üçün,
çiçəklənən millət üçün, səsi dünyaya yayılacaq bir
gənclik üçün, **düşünərək yaşayınlar** üçün, xoşbəxt bir
ailə üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,
həyat sahifələrimizi parlaq imza sahiblərinin
qələmi ilə yazmaq üçün

parlaq inzalar

Kitabın sahibi: _____

Oxu tarixi: _____

Ürək ver:     

ATMOSFERƏ UYĞUN MAHNI QOY

NAİQ BABAYEV



Baş redaktor: Toğrul MUSAYEV
Redaktor: Toğrul MUSAYEV
Korrektor: Turac ELDARQIZI
Tərtibatçı: İsmayıł SÜLEYMANLI
Cildin dizayni: ART©

Naiq Babayev
ATMOSFERƏ UYĞUN MAHNI QOY

Bakı, "Parlaq İmzalar" Nəşriyyatı – 2025, 248 səh.

© Naiq Babayev / 2025
© Parlaq İmzalar MMC / 2025

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayılmışması qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 150
Yeni İmzalar seriyası | 13



www.parlaqimzalar.az
info@parlaqimzalar.az
 /parlaqimzalar
0559697259 / 0559897259



Mətbəə: "AVE PRİNT" MMC
SENTYABR / 2025

Altaya

*Heç vaxt getməməli olduğum
neçə-neçə yerlərə ayaq basdim.*

Roy Byukenen

I

PLEYLİST OĞRUSU

1

İsti, nəmli bir axşam. Kondisionerlərlə bəzənmiş mərmər üzüklü qarşidakı binaya baxıram. Otağın işığını, kompüterin ekranını söndürmüşəm. Pivəmi belə, işiq düşər, butulkası parıldayar deyə pərdə arxasında gizlənib içirəm.

Bina məndən iyirmi metr aralıdır. İşıqlarının çoxu yanır, amma pərdələr sakinləri görməyimə imkan vermir. Balkonlar boşdur, arabir siqaretə çıxanlara diqqət yetirirəm; tərdən yapış-yapış olan bədənlərini sərinlətmək üçün sürətlə tüstü püləyib içəri girirlər. Bir evin pərdələri axıra qədər çəkilməyib. Divanda uzanmış kişinin ayaqları görünür.

Binanı yenidən başdan-başa süzürəm. Üçüncü blok yedinci mərtəbədə bir mətbəxin işığı yanır. Mebelləri, necə gəldi seçilən, rəng uyumu olmayan kirayə ev mebellərinə oxşayır. Diqqətimi o mətbəxə cəmləyirəm. Orada soyuducunu açıb nəsə götürən, ardınca götürdüklərini – yəqin ki, meyvədir – yuyan qadın hədəfimdə olan insanlardan biridir.

O qadının nə arzuladığını düşünürəm. Kirayədə qalırsa, ev arzulayar. Arzulduğu evdə nəyin olmasını istəyər? Geniş, ürəyincə olan mətbəxdən başqa. Arzulduğu ev onun üçün nə deməkdir?

“Empatiya qur, – deyirəm özümə. – Özünü onun yerinə qoy. O qadınsan artıq. Nə edirsən?”

Meyvə yuyuram, uşaqlarımı, ərimə aparacam. Uşaqların meyvəyə daraşdığını, ərimin alma götürüb seriala baxa-baxa

Atmosferə uyğun mahni qoy

yedyini görüb ürəyim açılacaq; ailəmi bir arada tutduğumu xatırlayacam. Və bunların hamısı bir mənzildə baş verəcək. Mənim olmayan mənzildə.

Mətbəx işığının sönməsi ilə qadının kimliyindən çıxıram. Eyni anda yan blokun beşinci mərtəbəsində bir evin işığı yanır.

Evinə gələn insan.

İnsan evinə gələndə nə hiss edər, bilmirəm. Səkkiz aydır, evdən çıxmırıam.

Ev, yoxsa yaşadığım mənzil?

Səkkiz aydır, çıxmadığım yerə qayıtmırıam. Qayıtsam, yaşadığım mənzilə “ev” demək istəyərdim.

Sloqanım hazırdır:

“Evim deyəcəyiniz mənzillər!

Sərfəli ipoteka şərtləri ilə”.

Müştərim şəhər etrafında yerləşən bir rezidensdir. Həftədə iki dəfə sosial media platformalarında paylaşmaq üçün reklam hazırlamalıyam. Mənsə artıq “ev nədir” onu bilmirəm. Kopirayterlərin, yəqin ki, müəyyən vərdişləri olur, hiss etmədiklərini də yaza bilirlər, mənsə kopirayter deyiləm. Sadə bir reklam mətnini yazmaq üçün gərək özümü saatlarla hədəf kütləmdən birinin yerinə qoyam.

Sloqanı rezidensin gecə çəkilmiş şəklinin üstünə yazıram. Yaşayış olmadığı üçün mənzillər qaranlıqdır. Bir neçəsini işıqlandırıram. Qrafik dizayner olmasam da, sadə şeyləri öyrənmişəm. Satış mətnini də yazış instaqram və quqla reklama qoyuram. Hədəf kütləm gənc ailələr və ailə qurmaq istəyən gənclərdir. Açıq söz: evli.

Butulkarı başıma çəkib masanın üstündəki boş butulkaların yanına qoyuram. Soyuducudan yenisini götürüb vaxt itirmədən kompüterimin arxasına keçirəm. Növbədə əsas

müştərim olan tibb mərkəzinin reklamıdır. Mərkəz bütün tibbi xidmətlər göstərsə də, mənim idarə etdiyim instaqram səhifəsinə girenlər qaraciyər xəstəlikləri üzrə ixtisaslaşmış xəstəxana olduğunu zənn edərlər. Məndən asılı deyil, yazmağın üç yolu birlərəm: hədəf kütləmin qılığına girmək, öz dərdlərimdən yazmaq və xatirələrimi eşələyib yaşadıqlarından yola çıxməq. Sirroz haqqında növbəti reklamı hazırlamaq elə də çox vaxtımı almır. Əlimdə pivə butulkası olduğu müddətcə bu mövzuda yaza, dizayn edə, reklamı yaxından tanıdığını alkoqolik hədəf kütləmin qarşısına çıxara bilərəm. Özümü tərifləmək üçün demirəm, təkbaşına reklam agentliyiyəm. İxtisasım digital strategist olsa da, kiçik büdcəli müştərilərlə işləyə-isləyə mətn yazmağı və dizaynı da öyrənmişəm. Düzdür, peşəkar sayılmaram, amma müştəriləri adətən qane edirəm. Kiçik büdcəli müştərilərin istəkləri sadə olur. Sadə istəklərin öhdəsindən gəlməyi, yəqin ki, hamı bacarar. Mənsə hamı kimi deyiləm. Səkkiz aydır bu mənzilə qapanmağımın səbəbi də elə budur:

Öhdəsindən gələ bilmədiyim sadə istəklər.

– Qucaqla məni, – deyirdi, – çəkirəm.

Qucaqlaşmaq heç vaxt dərd olmamışdı, amma şəkil çək-dirməyi Sabina üçün belə sevə bilmədim. Kölğədə çəkilən şəkillərdə də gözlərim qıçıqdır, elə bil günəş düşüb; kefsiz görünürəm.

– Gülməsə, – deyir. – Axırıncıdı, storiyə qoyacam. Yaxşı düşsün.

Gülməsəyirəm, amma gözlərim daha çox qıylır.

İşdən evə gələndə (həmin vaxtlar ev deyirdim):

– Danış, – deyirdi. – Günün necə keçib? Nə yenilik var?

Candərdi gördüğüm işləri danışanda daha çox sıxlırdım. Yenə də danışırdım. Sözlərim maşın keçəndə yaranan külək-

dən fərqlənmir, Sabinanın qulağına çatmamış yox olurdu. O, instaqramda nəsə paylaşanda, canlı yayımı çıxanda, ya da sadəcə, gəzişəndə mən divanın mənə aid küncünə çekilir, onun səhifəsini izləyirdim. İşdə imkan tapanda pleyistlərim arasında dolaşır, evdə eyni suallarla qarşılaşmamaq üçün həmin gündü hissələrimi ifadə edən mahnını axtarırdım. Günü-mün monoton keçdiyini, müştərilərlə görüşlərdən bezdiyimi demək istəyirdim, feysbukda *Robert Maksuellin “The simple things”ini* və ona oxşar mahnilər paylaşdırdım. Onun görməyini, başa düşməyini istəyirdim. Bu adətimi bilirdi, xoşa da gəlirdi. Pazl qururduq sanki. Paylaşdırığım mahniya “möh-təşəm”, “yanındayam”, ya “qəmgin” emoji qoyurdu. Emojilər pazlı tamamlayırdı.

Bitib-tükənməyən xatirə hesabatları zamanı nələri fərqli et-səm, axırı belə olmazdı deyə düşünərkən kəşf etdim: evliliyi-mizi qoruyub saxlayan sütunlardan biri idi bu oyun. Səngiyən virus mənim və onun anasını bizdən ayırranda günümün necə keçdiyini soruşmağı dayandırdı, mənsə mahnilərimə emoji at-mayanda təzəsini paylaşmayı.

Mənim təkcə anamvardı, onun atası sağ olsa da, yola get-mirdi, anası yeganə dayağı idi. Analarımız dostlaşmışdılar, tez-tez görüşürdülər. Xəstəliyi hansının hansına yoluxdurduğu vəziyyətləri ağırlaşmamışdan qabaq mübahisə mövzusu olmuşdu, anam öləndə mübahisə etməyi dayandırdıq. İkimizin də dəstəyə ehtiyacı vardı. Mənsə yerində deyilən düzgün sözləri tapa bilmirdim.

Sonra hər şey gözümün önündə baş verdi. Divanın küncündə o uzanırdı, qarşısında mən. İnstaqramda canlı yayım açıb izləyiciləri ilə sual-cavab edirdi. Üz-üzə durduğum arvadımın üzünə səssiz rejimdəki telefonumdan baxırdım. Aylardır ancaq

canlı yayımda gülürdü. Saxta profildən izləyirdim onu, “gül-mək sənə yaraşır” rəyini mənim yazdığını bilməsin deyə.

Kədər pərdəsinin qarşısına gülümşəməsi ilə xoşbəxtlik tülü çəkib deyir:

“Sağ ol, əzizim. Pandemiya, evə qapanma, ölüm qorxusu mənə də təsir edir. Amma çalışıram pozitiv olum. Kənan Rəcəblinin növbəti sualına keçək. Evdən çıxmadan necə fit qalıram? Qidalanma, təbii ki...”

Rəyləri mənim yazdığını bilmədi, hər gün qabağına çıxan ümidi verici reklamları mənim yerləşdiriyimi də. İnternetdə nələr axtardığını, maraq dairəsini, zövqünü bildiyim istənilən insanın qabağına reklam çıxara bilərəm. Sabinanın internet dünyasına bələd idim. Yutuba hər dəfə girəndə qabağına “Xoşbəxtlik səni unutsa da, sən onu unutma” deyilən şokolad reklamı çıxırdı. İnstagramda isə tez-tez “Xoşbəxtlik qarşınızda!” yazılmış posteri göründü.

Divanın bir ucunda o, qarşısında mən.

Bəzən yerimdən tərpənmək, birlikdə nəsə etmək istədiyi- mi ifadə etmək üçün dinamik mahnılar qoyurdum. Başını yel-lədəcəyinə, sonra ayaqları ilə ritm tutacağına, əlimi uzatsam, qalxıb rəqs edəcəyinə ümid edirdim. Bir gün üç, ya dörd belə mahnı qoymuşdum ki, sixılıb:

– Əvvəller atmosferə uyğun mahnı qoya bilirdin, artıq qoya bilmirsən, – dedi.

“Atmosferə uyğun mahnı”, – dedim içimdə. İlk dəfə idi belə bir ifadə eşidirdim. Heç vaxt nəyəsə uyğun gəlsin deyə mahnı qoymamışdım. Məni ifadə etsin, bəsimdir. Yenə də atmosferə uyğun (hələ də tam başa düşməmişdim) mahnı axtardım. Con Koltreynin *“In a sentimental mood”*unu qoydum. Divandan qalxdı, yataq otağına keçdi.

Atmosferə uyğun mahnı qoy

Eyni mahnları dirləməyən cütlüklerin əvvəl-axır ayrılaçığını düşündüm.

Kaş ki, düşünməzdim.

Həmin günün səhəri məni tərk etdi. Özü ilə heç nə götürməmişdi. Kosmetika dəsti güzgünün qabağında açıq vəziyyətdə qalmışdı. Gözəllik influenseri olsa da, neçə aydır, canlı yarımlarda belə bəzənmirdi. Gedərkən makyaj etməsi xətrimə dəydi.

İlk günlərdə onu hər yerdə axtarır, hər tanışdan soruşurdum. Ata evinin, getdiyi gözəllik salonlarının önündə, kafelərdə, “xəbərim yoxdur” deyən rəfiqələrinin məhəllələrində, polis bölmələrində, xəstəxanalarda onu, o olmasa belə, “niyə?” “necə?” suallarına hər hansı bir cavab gözləyirdim. Səhər mehi sərinliyini itirib isti üstümə şığıyandaancaq o vaxt ayaq üstə durmaqdan, ya boş-boş oturmaqdan yorulmuş bədənimə içimdə yavaş-yavaş itən evə doğru sürüyürdüm. Yata bilmirdim, gözümün önündə şəhər, o şəhərin hansısa bir yerindəki Sabina canlanırdı, bəlkə, köməyə möhtac, bəlkə, həyatında olmadığım üçün məmnun.

Atası boşanma ərizəsini gətirəndə axtarışlarının sonu da gəldi. Sabinanın ağızından danışan atası deyirdi ki, onu daha axtarmayım, tanışlarını narahat etməyim. “İstəyərək evləndik, xoşluqla boşanaq”.

Boşanandan sonrakı ilkin keyimə vaxtlarında ofisə getməsəm də, işləməyə davam etdim; frilans müştərilərim vardı. İşləmək və içmək günləri keçirməyin, ağrını keyitməyin bildiyim yeganə yoludur. İcməklə iş qabiliyyətimin böyük hissəsinə itirsəm də, müştərilərimin istəkləri sadədir, dayanmadan butulka boşaltmaq günümü kompüterin arxasında keçirməyə mane olmur.

Arabir keçmiş iş yoldaşlarım qonaq gəlirdilər, elə bil xəstə ziyarət edirdilər. Özləri ilə sıqaret fasiləsi zamanı edilən qeybətləri də getirirdilər. Onlar danışarkən sakit dayanmağımı yaxşı dinləyici olmağımı yozdular. Dərdlərimi danışmadığımı görəndə dərdimə şərik olmaq üçün öz problemlərini şisərttilər. Bir müddət sonra vatsapda hal-əhval tutmağa başladılar. Cavab vermədiyim mesajlardan sonra əlaqələrimiz itdi.

Təkcə pivəm qurtaranda evdən çıxırdım. Yerimək dözülməz idi, qaçmaq, ya ümumiyyətlə hərəkət etməmək istəyirdim. Marketdən pivə və ərzaq alan kimi tez yaşadığım mənzilə qayıdırdım. Həmin günlərdə məqsədsiz yaşayır, ancaq içirdim. Uşaqlıq dostum Bahō mənə məqsədli içməyi öyrətdi.

Onunla yenidən qarşılaşanda pivə zavodunda işləyirdi, vaxtı keçmək üzrə olan və ya keçmiş pivələri geri, zavoda qaytarırdı. Mən marketdən çıxarkən qarşımızdakı furqondan bir səs gəlmışdı:

– Pıstt.

Furqona baxanda Bahonu gördüm. Başını pəncərədən çıxarıb gülürdü. Təkcə uşaqlıq dostum deyil, həm də qrup yoldaşım olsa da, illərdir görüşmürdük. Aylardır gülmürdüm də. O gün ilk dəfə yaşadığım yerə gəldi, səhər işə buradan getdi. Sonrakı həftələrdə də vaxtı keçmiş pivələri təhvıl alıb zavoda aparanda yolüstü mənə dəyirdi. Demək olar, hər gün, əlində bir yesik pivə ilə.

Onunla münasibətimizə nə ad qoyum bilmirəm. Bahonun kvant fizikasına və astronomiyaya marağı var. Fərziyyəsinə görə, getdiyi hər yerə digərini dartan, bir-birinə görünməz tellərlə bağlı iki zərrəciyik, ayrılıqlarımız qədər qovuşmuşuq.

Eyni hərbi şəhərcikdə doğulmuşduq. Bir-birimizi analarımız şəhərciyin parkında bizi gəzdirəndə tanımışdıq. O vaxtlar

Atmosferə uyğun mahni qoy

mənim yadımda deyil, amma Bahō anasının ona danışdıqlarını xatırlayır. Birlikdə yeriməyə başlayan, dil açan, torpaqda eşələnən iki uşaq idik. İlk dəfə ayrılanда üç yaşımız olardı. Atasını başqa hərbi hissəyə göndərmişdilər. Eyni şəhər, başqa hərbi şəhərcik. Birinci sinfə hərbçi övladlarının getdiyi eyni məktəbdə başlayanda ilk dəfə qovuşmuşduq. Üçüncü sinifdə isə mən məktəbimi dəyişdim. Hərbçilər tez-tez yer dəyişirlər. Məktəbdən universitetə qədər olan müddət ərzində atalarımızın təyinatları bizi ayırır, yeni təyinatları isə qovuşdururdu. Necə olurdusa, qovuşan kimi dostlaşır, ayrılanда isə bir-birimizi axtarmırdıq. Üniversitet vaxtlarında və sonrasında da gedışat dəyişmədi.

Onunla münasibətimizi qəlizləşdirən də budur. Bir-birimizi dost olaraq görsək də, dost kimi qalacaq bağlarımız yoxdur. Görünməz bağlar, sadəcə, bir-birimizi itirməməyə, getdiyimiz yerlərə digərini dartmağa kömək edir.

“Maksimum üç ilin tamamında görüşməliydik, – deyir Bahō. – Evliliyin mane oldu, bağlarımızi qopardı. Ayrılmışan deyə görüşə bilirik”.

O gələndə adətən pivə pleylistimi dinləyirik. Pleyistlər həyatla paralel dəyişirlər. Tələbə olanda inqilabi folklor, proqressiv rok dinləyərdik, indi isə “Lambchop” oxuyur, “Life is a little tragedy” və ona oxşar digər mahnilar. Bahō maşın sürür deyə birini, bəzən ikisini içir, mən qurtaran butulka ilə qapaq açmağa öyrəşmişəm. Onun üçün sudan fərqlənmirəm. Suya da nə qədər pivə töksən, keflənməz. Mürgüləyəndə demişdi bunu. Uşaqlıqdan belədir, yuxulu olanda boş-boş danışır. Dilinə söz düşən adamdır. Hər dəfə məni su ilə əlaqələndirən bir şey deyib öz-özünə gülür.

– Su elə şeydi ki, hər yerə girə bilər.

– Hər yerə girə bilər, amma baxır hara.
– Sən hara istəsən, ora. Suyun girə bilməyəcəyi bir yer de mənə.

– Düzdü, hər yerə girə bilər.

Pivəsindən bir qurtum içib yutubdan “Entropiya: kainatın mexaniki qanunları və termodinamika” adlı sənədli film açır. Mahnını saxlayıram. Birlikdə yeni şeylər öyrənirik. Sənədli film bitəndə:

– Entropiya, – deyir, – başa düşdün nə deməkdi?

Yanıma dağınıq halda yiğdiğim pivə butulkalarını göstərdim.

– Hər sistem məhv olmağa meyillidi. Bilirsən nə deməkdi bu? Yəni yeni sistem qurmuşuq, neçə aydı sən bütün günü içirsən, mən isə axşamlar sənə qoşuluram. Amma bir gün bu da dağılacaq. Yenə ayrı düşəcəyik. Amma bağlarımız imkan verməyəcək qopaq. Gözlənilməz bir şey baş verməsə, uzağı üç ilə görüşəcəyik.

– Hmm...

– Məncə, çoxdan vaxtı yetişib. Evlənməsən, normal gedisatla getsək, indilərdə ayrılmalıyıq. Sənin evə qapanmağın mane olur. Görünməz tellərin gücü itir burda.

– Hmm...

– İkimiz də hərəkətdə olmalıdır. Birimiz qabağa keçməlididəki, digərini yanına dartsın. Özümə yer edim, sənin üçün də düzüb-qoşacam deyirlər ha, bax elə. Neçə ildi pivə daşıyıram. Artıq həyatimdə dəyişiklik etmək istəyirəm. Səndən qopsam, yeni bir mərhələyə keçəcəm. Sən də həmçinin. Nə vaxt çıxırsan burdan?

– Bilmirəm. Çıxməq üçün səbəbim yoxdu, – deyirəm. Din-ləmir, yəqin ki, səsim qulağına çatmamış yoxa çıxıb. Üzü mənə tərəf olsa da, uzağa baxaraq sözünə davam edir. Mən də

onu dinləmirəm. Yaşadığım mənzili düşünürəm: bura gələnlər bir-bir həyatımdan çıxır, tək məni özünə saxlayır. Sabina aylardır makiyaj etmirdi, çıxanda bəzənmişdi. Bahō necə gedəcək? Bəlkə də, pivə içməyi tərgidib gedər. Onları sevdiyi məşguliyətlərdən soyudan nədir? Mənzil, musiqilərim, ya mən? Bilmirəm.

Bahəddinin bu söhbəti bir butulka içəndən sonra etməsi xətrimə dəyir. Dörd, ya beş butulka içsə, boş-boş danışır deyərdim.

– Xatirələr, – deyirəm, – xətrimə dəyir. Sən də gedəcəksən və tək Sabinanın deyil, sənin xatirələrin də xətrimə dəyəcək.

– Pivələrlə onları basdır, – deyir. Əşyalara bağlılığımı, hər şeyə məna yüklediyimi dönə-dönə vurğulayır. Sabinanı xatırladan nə varsa gözümün önündən getsələr, onu unuda biləcəyimi deyir. Etiraz edirəm, dinləmir. Butulkaları evin bir küncündən yiğmağı təklif edir. – Yetərincə içsən, evdə heç bir əşya qalmaz, butulkalar bütün xatirələrin üstünü örtər.

– Dost məsləhətinə oxşamır bu.

– Dost məsləhəti acı olar, – deyib vaxtı keçmiş pivəni ağızını büzüşdürüək içir.

Tualetə gedirəm, yenilərini içə bilim deyə içdiklərimi boşaldıram. Qayıdanda divanın ətrafına, jurnal masasının üstünə qoymuşum pivə butulkalarını qonaq otağının küncündən sıra ilə yiğdiğini görürəm. Qapıya söykənirəm. Orada eləcə durub Bahonun butulka düzəməyini izləyirəm. İşini bitirəndə mənə baxır. Ona baxmiram, baxışımı yayındırıram.

– Butulkalar bu divanı evdən çıxaranda – tək divanı da yox, digər əşyaları, axırda səni – onda xatirələr qalmayacaq.

“Bəlkə də”, – deyirəm içimdə. Təkrar-təkrar deyirəm. “Bəlkə də”.

Aylardır dayanmadan butulka düzürəm. Əvvəlcə uzununa, sonra eninə. Butulkalar yaşadığım mənzili doldurur. Qonaq otağından yataq otağına doğru irəlilədikcə xatırələrimin üstündən xətt çəkirler. Qonaq otağında təkcə masa qalıb, yataq otağında yataq. Otaqları bir-birinə dörd butulka enindəki ciğirlər bağlayır. Bir gün mənə yer qalmayacaq. Ciğirlər bağlanandan sonra bu mənzili butulkalara təhvıl verib gedəcəm.